

**AZƏRBAYCAN RESPUBLİKASI**  
**AUDİTORLAR PALATASI SƏDRİNİN**  
**SƏRƏNCAMI**

**Bakı şəhəri**

**№1/37**

**28 iyun 2018-ci il**

**Azərbaycan Respublikası Auditorlar Palatasının**  
**Apellyasiya Şurasının yaradılması haqqında**

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şurasının yaradılması haqqında" 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş, yeni redaksiyada verilmiş "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şurasının "Nümunəvi Əsasnamə"si barədə Fərmandan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə

**QƏRARA ALIRAM:**

1. Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti, o cümlədən auditor xidmətinin göstərilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə aşağıdakı tərkibdə Azərbaycan Respublikası Auditorlar Palatasının Apellyasiya Şurası yaradılsın:

***Apellyasiya Şurasının sədri:***

İsmayılov Fəxrəddin Həsən oğlu

- Auditorlar Palatası sədrinin müavini.

***Apellyasiya Şurasının üzvləri:***

İbrahimov Elnur Elxan oğlu

- Standartlaşdırma, hesabatlılıq və təhlil idarəsinin rəisi, Auditorlar Palatası Şurasının üzvü, sərbəst auditor;

Talıbov Nəcəf Musa oğlu

- Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri;

Namazəliyev Yaşar Adil oğlu

- Auditin keyfiyyətinə nəzarət şöbəsinin müdiri;

Sadıxov Azad Adil oğlu

- "FCHAIN AUDİT" Məhdud Məsuliyyətli Cəmiyyətinin auditoru;

Aqeyeva Yelena Yevgenyevna	- "G&A audit" Məhdud Məsuliyyətli Cəmiyyətinin auditoru;
Ağayev Akif Ağa oğlu	- "Şəfəq Audit Konsaltinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin auditoru;
Axundov Vaqif Xəlil oğlu	- sərbəst auditor;
Hacıəzizov İlham İsfəndiyar oğlu	- sərbəst auditor.

2. Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apellyasiya Şurasının sədrinin təqdimatına əsasən Auditorlar Palatasının sədri tərəfindən Apellyasiya Şurasının Katibliyi yaradılır.

#### 2.1. Katiblik:

2.1.1. Apellyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;

2.1.2. Apellyasiya Şurasının iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Apellyasiya Şurasının sədrinə təqdim edir;

2.1.3. Apellyasiya Şurasının qərarlarının (məktublarının, digər sənədlərinin) layihəsini hazırlayır, baxılması və imzalanması üçün Apellyasiya Şurasının sədrinə təqdim edir;

2.1.4. Apellyasiya Şurasının qərarlarının (məktublarının, digər sənədlərinin) aidiyyəti üzrə göndərilməsini təmin edir;

2.1.5. Apellyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir və nəticəsi barədə Apellyasiya Şurasının sədrinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim edir;

2.1.6. Apellyasiya Şurasına daxil olan şikayətlər barədə zəruri məlumatları tələb olunan qaydada "Elektron hökumət" portalındakı "Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarına müraciətlərin elektron qəbulu sistemi"nə daxil edir, habelə Apellyasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumatı Auditorlar Palatasının rəsmi internet səhifəsi vasitəsilə yayır;

2.1.7. Apellyasiya Şurasının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın Auditorlar Palatasının rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin edir;

2.1.8. Apellyasiya Şurası sədrinin göstərişlərini icra edir;

2.1.9. Apellyasiya Şurasının protokollarının və qərarlarının əsllərini, habelə şikayətlərlə bağlı Apellyasiya Şurasına daxil olmuş və toplanmış sənədləri saxlayır;

2.1.10. Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir;

2.1.11. Katibliyin rəhbəri və tərkibinə daxil olan şəxslər icra intizamına ciddi əməl etməlidirlər.

3. Apellyasiya Şurasının sədri, digər üzvləri və (və ya) Katibliyinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının iclasına dəvət olunduqda iclasda iştirak etməlidirlər.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının qərarı daxil olduqda, həmin qərarın bir ay müddətində (bu qərar da ayrı müddət nəzərdə tutulmamışdırsa) icra edilməsi, yol verilmiş qanun pozuntularının aradan qaldırılması, o cümlədən qanunsuz qərarların ləğv edilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması Apellyasiya Şurası və Auditorlar Palatası tərəfindən təmin edilməli, nəticəsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına və şikayətçiyə məktub göndərilməlidir.

5. "Azərbaycan Respublikası Auditorlar Palatasının Apellyasiya Şurasının yaradılması haqqında" 2016-cı il 12 fevral tarixli 1/8 nömrəli Sərəncam qüvvədən düşmüş hesab edilsin

6. Bu sərəncamın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

**SƏDR**

**V.NOVRUZOV**